

Son iller Azərbaycanda dilçiliyin inkişafı stiqamotində uğurlu addimlar atılmışdır. Ölkə prezidenti canab İlham Əliyevin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın teləblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı haqqında» 23 may 2012-ci il tarixli sərəncam ilə ölkəmizdə dilçiliyin yeni perspektivləri müəyyənətləndirildi. Sərəncamdan sonra hazırlanmış Dövlət Programında isə dilçiliyin müxtəlis problemlərinin həllinə yönəlmış müddeclar öz eksesini tapdı. Bunlar içərisində esas maddələrdən biri də dilçiliyin inkişafı üçün yeni kadr potensialının hazırlanması, gənc tədqiqatçıların yetişdirilməsi və müasir elmi nailiyətlərə səyəkən tədqiqatların ortaya qoyulması məsəlesi idi. Təbii ki, ötən müddət ərzində bu istiqamətdə ciddi işlər görülmüş və bu gün də davam etməkdədir.

Ölkə rəhbərinin sərəncamından bir az əvvəl, yəni 01 may 2012-cil ildən akademik Tofiq Hacıyevin rəhbərliyi ilə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin «Türkoloji araşdırımlar» Elmi Tədqiqat Laboratoriyasının gənc omakdaşları və müddət ərzində bir sıra tədbirlər həyata keçirmişlər. Birləşmədən biri də omakdaşların üç illik eməyinin nəticəsi kimi birlikdə ərsəyən tutdurkları «Tür-

losino tarixi baxış» adlı tədqiqat işində Birinci Türkoloji Qurultayı çağınılma səbəbləri, qurultaya hazırlıq işləri geniş şəkildə təqdim edilir. Qurultaya müzakirəyə çıxarılmış olıfsa məsoləsinə xüsusi diqqət ayrılaraq olıfsa mövzusunda söylənilən maruzalar bir neçə aspektində (sosial-medəni, texniki, siyasi və s.) töhlükə olunur. Azərbaycanda latın olıfsının qəbuluna, kirilo keçid prosesinə və müstəqillik dövründə yenidən latın qayıdış məsoləsinə ardıcıl nozor salınır. Son dövrədə olıfsa ile bağlı verilən fərman və sərəncamların önmə göstərilir. Ümumiyyətlə, tədqiqatda olıfsa məsələsinə kompleks yanalarlaq 1 Türkoloji Qurultaya qədərki və Qurultaydan sonrakı dövrün olıfsa mənzərəsi elmi şəkildə şərh olunmuşdur.

ETL-nin gənc omakdaşlarından olan doktorant Anar Fərəcovun «Azərbaycan dilində türk mənşəli sözlərin lingvistik xüsusiyyətləri ("A" saiti ilə başlayan sözler osasında)» mövzusundakı araşdırması da maraq doğurur. Bu elmi araşdırmanın tekce "A" saiti ilə başlayan sözlərə bağlı aparılması konkret lingvistik məsələlərin ortaya qoyulmasında müüm rol oynayır. Tədqiqatda "A" saitinin qədim türkdilli abidələrdə və müasir dilimizdə işlənmə imkanları müqayisə olunmuş, maraq-



BDU-nun GƏNC TƏDQİQATÇILARININ TÜRKOLOGİYAYA İLK TÖHFƏSİ

(*Türkoloji araşdırımlar - 1. Bakı:
Elm və təhsil nəşriyyatı, 2015, 266 s.*)

koloji araşdırımlar-1» adlı monografik tədqiqatlar toplusudur. Kitabda 4 müəllifin ayrı ayrı mövzularda yazdığı əsərlər türkologiyanın aktual məsələlərinə həsr olunmuşdur. Kitabın elmi redaktoru akademik Tofiq Hacıyev, rövşənilər ise professor Mehdiyyə Məmmədli və dosent Gülnar Məmmədli Veliyevadır.

«Türkoloji araşdırımlar» ETL-nin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynyanın «Türk dillerinin etnoqrafik leksikası (qıpçaq qrupu dilleri osasında)» adlı tədqiqat işində maraqlı məsələlər toxunulur. Məlumudur ki, müasir dilçilikdə milli-ethnokulturoloji problem en vacib məsələlərdən sayılır. Milli özünməxsusluq ideyəsi hər bir xalqın maddi və mənəvi mədəniyyətinin bütün sahələrinə nüfuz edir. Bunu xalqın mənəvi mədəniyyətinin tərkib və ayrılmaz hissəsi olan, onu yaşadan, etnik baxımdan şərtləndirən və milli xüsusiyyətlərini qoruyub saxlayan etnoqrafik leksikadadır. Bu cəhətdən etnoqrafik leksikanın tədqiqi üçün türk dilleri zəngin material verir. Burada türk dillerinin özgə, qıpçaq, bulqar, karluq və s. dil qruplarına tədqiqat obyekti kimi götürülmüşdür.

«Türkoloji araşdırımlar» ETL-nin kiçik elmi işçisi, doktorant Pərvin Eyvazovun «Azərbaycan və Türkiye türkçələrində koməkçi nitq hissələri» adlı tədqiqat işində Azərbaycan və Türkiye türkçələrində koməkçi nitq hissələrinin işlənmə xüsusiyyətləri araşdırılır. Məlumudur ki, bəhs olunan mövzuya türkologiyada, o cümlədən Azərbaycan dilçiliyindən araşdırılsada, bu istiqamətdə mübahisəli məsələlər hələ də qalmaqdadır. Tokco Azərbaycan dilçiliyində koməkçi nitq hissələri barəsində xeyli sanballı tədqiqat əsərləri yazılmışdır. Ona görə də tədqiq olunmuş bu mövzuya yenidən qayıtmaq, müraciət etmək çətin olduğu qədər də müsuliyyətli işdir. Məhz buna görə də bu mösuliyyət yükünün ağırlığını hiss eden müəllif mövzuya ilo "incə davranmağ" a müvəffəq olmuşdur.

Laboratoriyanın kiçik elmi işçisi, doktorant Ramil Bayramovun «Bəkir Çobanzadə və Birinci Türkoloji Qurultay (olıfsa məsə-



li dil faktları aşkar edilmişdir. Mövzu müxtəlis dil soviyyələri üzrə tədqiqatqa colb olunmuşdur. Tədqiqatın on mühüm əhəmiyyətlərindən biri də "A" saiti ilə başlayan türk mənşəli sözlərin lügətinin veriləsimidir. Bu tədqiqat dilimizdə işlənən digər soslorla başlayan türk mənşəli sözlərin araşdırılması istiqamətləri üçün menbə rolunu oynaya bilər.

Kitabı oxuduqca elmin pilləkənlərin ilk adımlarını atan olan gənc nəslin nöfisi, ruhu dəyulur. Elmi-nozari məsələlərə münasibətlər maraqlı fikirlərə çıxış edən gənc müəlliflər təhlili analitik və praktik şəkildə aparmışlar.

Laboratoriya omakdaşlarının əsəro gotidikləri bu kitab filoloqlar üçün dayarlı bir töhfədir. Türkoloji araşdırma aparan müətəssisler, ümumiyyətə, dilçilər bu monoqrafik toplandan faydalana bilərlər.